

## **QARABAĞIN DAĞILMIŞ EKOSİSTEMLƏRİNİN VƏZİYYƏTİNİN QiYMƏTLƏNDİRİLMƏSİ VƏ BƏRPASINDA GENOM TƏDQİQATLARI**

**Səadət Xudaverdiyeva, Ələmdar Məmmədov\***

*AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu*

Onilliklər ərzində Ermənistanın işgali altında olmuş Qarabağ ərazisi bu gün müzəffər ordumuzun şanlı qələbəsi sayəsində öz azadlığına qovuşmuşdur. Otuz ilə yaxın bir müddədə Azərbaycanın nəzarətindən kəndənda qalmış bu ərazilərin təbiəti də işgalçılar tərəfindən vəhşicəsinə istismar olunmuş, biomüxtəlifliyinə ciddi zərər dəymmiş, ekosistemlərin dayanıqlığı pozulmuşdur. Yaşayış mühitinin çirkəlməsi, onun sahəsinin azalması bir çox növlərin mövcudluğunu təhlükə altında qoymuşdur. Ətraf mühit komponentlərinin çoxsayılı çirkəkdiriciləri arasında radionuklidlər, ağır metallar, müxtəlif ksenobiotiklər, üzvi çirkəkdiricilər xüsusilə təhlükəlidir. Silah-sursat anbarları, yeraltı kazarmaların quraşdırılması, saysız-hesabsız minaların basdırılması canlıların yaşayış mühitini çirkəkdirməklə yanaşı, onların minillər boyunca formalasmış biosenozlarının məhv olmasına, qida zəncirlərinin dağılmasına göstərib çıxarmışdır. Hazırda Qarabağ ərazisində ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsi üçün zəruri olan kompleks tədqiqatların aparılması təhlükəsizlik məsəlesi ilə əlaqədar mümkün deyil. Epizodik ekspedisiyalar yalnız əsas avtomobil yollarının ətrafindakı 50-60 m məsafəni əhatə edir ki, bu da bütövlükdə ərazinin ekoloji qiymətləndirilməsi üçün kifayət etmir.

Məlumdur ki, yeraltı sulara və torpaqlara düşmüş radionuklidlər (təbii və sünü) torpaq-bitki-heyan-insan və alternativ qida zəncirləri üzrə bioloji dövriyyəyə daxil olur. Müxtəlif torpaq tipləri radionuklidləri və ağır metalları absorbsiya etməkdə fərqli tutuma malikdirlər. Humusla zəngin olmaqla əlaqədar Qarabağ torpaqlarının radionuklidləri və ağır metalları absorbsiya etmək qabiliyyəti daha yüksəkdir. Bitki örtüyü olan ərazilərdə belə bir mənzərənin müşahidə olunması ən çox ehtimal olundur: Yerin bilavasitə səthini örtən bitkilərin (mədəni və yabani birillik və çoxillik ot bitkiləri) biokütləsinin 50%-i, ağacların yarpaqlarının, iynəyarpaqların, budaqlarının, müəyyən qədər qabıqlığının tökülməsi nəticəsində biokütlənin ~5%-i geriyə – torpağa qayıdır.

Göründüyü kimi, ot bitkiləri təbii birilliklərdə radionuklidlərin dövriyyəsində daha aktiv iştirak edir. Bəzi tədqiqatlar nəticəsində aşkar olunmuşdur ki, təbii ekosistemlərdə ən yüksək radioaktivliyə ən aşağı yarus – enliyarpaq meşələrdə V yarusa aid olan mamırlar, şibyələr, göbələklər, bundan bir qədər kiçik radioaktivliyə IV yarusu təşkil edən ot bitkiləri, minimal radioaktivliyə isə ağaclar malikdir. Radionuklidlər və ağır metallar bitkilərin o orqan və toxumalarında toplanır ki, orada mübadilə prosesləri daha intensiv gedir və zülalın miqdarı daha çoxdur. Zülal mübadiləsinin ilkin mərhələsi – onların biosintezi, onları kodlaşdırın genlərin ekspresiyası da daha çox bu orqan və toxumaların hüceyrələrində baş verir və beləliklə, genom səviyyəsində zədələnmələrin başvermə ehtimalı da çox yüksəkdir.

Qarabağın pozulmuş ekosistemlərinin bərpası ilk növbədə onun ilkin meşə örtüyünün bərpa edilməsi ilə bağlıdır. Belə ki, ağaç bitkiləri çox vacib bioekoloji funksiyaları yerinə yetirir. Buna görə də bərpa və ekoloji balanslaşdırma sxemlərinin hazırlanması zamanı bitkilərin, texnogen mənbələrin əhaliyə təsirinin qarşısını almaq qabiliyyəti və eləcə də onların dağınık ekosistemlərdə mövcud şəraitə qarşı adaptasiya potensialı nəzərə alınmalıdır. Bütün bu vəzifələrin yerinə yetirilməsi isə genom tədqiqatları da daxil olmaqla kompleks yanaşmanı tələb edir. Müxtəlif, eləcə də tərəfimdən aparılmış tədqiqatların nəticələrinə, həmçinin Azərbaycan florاسının müxtəlif kimyəvi elementlərin, o cümlədən radioaktiv və ağır metal elementlərin akkumulyatoru xassası nümayiş etdirən spesifik strukturunun analizinə əsaslanmaqla, çirkəlməyə məruz qalmış Qarabağ ərazilərinin dərin-dən fito-təmizlənməsi və fito-bərpası üzrə sxemlər işlənilər hazırlanmalıdır.